

YENİ TƏDQİQATLARIN MAHİYYƏTİ VƏ STRATEGIYASI

Habibə Soltanova,

coğrafiya üzrə fəlsafə doktoru, dosent

İradə Əhmədova,

coğrafiya üzrə fəlsafə doktoru, dosent

Bakı Dövlət Universiteti Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrası

E-mail: irada-ahmedova@list.ru

Turizmdə marketinqin əmələ gəlməsinə, eləcə də inkişafına səbəb iqtisadi və rəqabət mühitinin yaranması, turizm məhsuluna olan tələbatın dəyişkənliliyidir. Tələbatın dəyişkənliliyi marketinqin inkişafına təsir göstərən daha güclü amildir. Turizm məhsuluna tələbatın dəyişkənliliyi bir çox amillərdən asılıdır ki, bu da potensial turistin davranışında özünü göstərir. Bununla əlaqədar turizm sefərlərinin motivlərində aktiv istirahət və səyahətlərdən həzz almağa üstünlük verilir.

Turizm inkişaf etmiş ölkələrdə turizm bazarının tədqiqi marketinq konsepsiyası və marketinqin metodologiyasına əsaslanır. Marketinq konsepsiyası və metodologiyası əsasında tədqiq olunan turizm bazarı yetkin bazardır və onun gələcək inkişafının strategiyasının işlənməsi çatınlık yaratmır.

Ümumiyyətlə, marketinq strategiyası – müəssisələrin, firmanın imkanlarının təhlili, məqsədinin seçilməsi, planlarının işlənilərə hazırlanması və marketinq tədbirlərinin həyata keçirilməsi, onların reallaşdırılmasına nəzarət prosesidir. Marketinq strategiyasının 4 əsas növü vardır.

- Mövcud olan məhsulu satmaq üçün müəssisənin ənənəvi bazaara

nisbətən satışın genişləndirilməsinə imkan verə bilən bazara daxil olması;

- Yeni və daha səmərəli məhsulun işlənilərə hazırlanması (ənənəvi bazaara

təkmilləşdirilmiş, modelləşdirilmiş, yaxud daha müasir məhsul və xidmətlərin satış hacmlərinin artırılması);

- Bazarın genişləndirilməsi (yeni bazarlarda mövcud məhsul və xidmətlərin satış hacminin yüksəldilməsi);

- Diversifikasiya (yeni bazarlar üçün yeni məhsullar istehsalı) (2).

Deməli, marketinq strategiyası dedikdə, qarşıya qoyulmuş

məqsədə nail olmaq üçün ayrı-ayrı marketinq tədbirlərinin həyata keçirilməsi və onların reallaşdırılmasına nəzarət edilməsi sistemi başa düşürər.

Turizm bazarının öyrənilməsində mühüm vəzifələrdən biri onun tutumunun müəyyənlaşdırılməsidir. Bu göstərici konkret bazarda prinsipial işləmək imkanını nümayiş etdirir.

Bazarın tutumu – bazarda müəyyən dövr (bir qayda olaraq 1 ildə) ərzində realizə edilən turizm xidmətlərinin mümkün potensial həcmidir. O, əhalinin aliciliq qabiliyyəti tələbinin həcmindən, qiymətlərin səviyyəsindən, turizm təklifinin xarakterindən asılıdır. Bazarın tutumunun hesablanması istehlakçı tələbəsinə əsaslanır. Burada əhalinin sayının qeydiyyatı, ailənin büdcəsində turizm xərcinin payı nəzərə alınır (4). Bu göstəricilər turizm məhsulu almaq iqtidarında olanların sayını müəyyənlaşdırımıya imkan verir. Bazarın tutumu 2 formada: natural (turistlərin sayı) və dəyərəcə (turizmdən daxil olmalar) hesablanır. Bazarın tutumunu və buradakı dəyişiklikləri bilməklə turizm müəssisəsi özü üçün bu və ya digər bazarın perspektivliliyini qiymətləndirmək imkanı alda edir. Müəssisənin imkanları ilə müqayisədə tutumu aşağı olan bazarda işləməyin əhəmiyyəti yoxdur. Onu da qeyd etmək lazımdır ki, tutumu yüksək bazar heç də həmişə mənimşənilmək üçün əlverişli imkanlara malik olmur. Belə bazarda rəqabət güclü ola bilər, istehlakçıların rəqiblərin xidmətlərinə tələbatı yüksək səviyyədə ola bilər: bazaarda daim işləmək üçün nəzərə alınacaq digər amillər də vardır.

Bazarın tutumundan başqa marketinq tədqiqatlarında geniş işlədilən digər göstərici – bazarın payıdır. Bu, müəssisənin marketinq gücünü kifayat qədər real əks etdirir. Bazarın miqdarda payı müəssisənin məhsulunun satış hacminin həmin bazarda ümumi satışa görə nisbəti faizlə müəyyənlaşdırılır. Satışın hacmindən görə hesablanan bazarın payı (həm natural, həm də dəyərəcə)

müəssisənin mənimsadıkları bazar potensialı cəhətdən rəqabətə dözdülük səviyyəsini qiymətləndirməyə imkan verir. Marketing konsepsiyasından istifadə edən turizm müəssisəsinin bazarın tutumu və payı haqda məlumatı olmalıdır. Əks halda bazar vəziyyətində dəyişikliklərə reaksiya vermək, öz münasibətini bildirmək mümkün olmaz.

Azərbaycanın turizm bazarında marketing tədqiqatlarının aparılması məqsədilə aşağıdakıları həyata keçirməyi məqsədəyən hesab edirik:

- turizm bazarının növünü marketing faaliyyətinin xüsusiyyətinə görə müayyənlaşdırmaq;
- turizm bazarında konyunkturu (vəziyyəti) və onu əməlagatırən amilləri qiymətləndirmək;
- turizm bazarında vəziyyəti araşdırmaq məqsədilə sorğuda iri şəhərlərlə yanaşı, bölgələrdən də respondentlərin iştirakına təminat;
- turizm bazarının tutumu və payını müayyənlaşdırmaq;
- milli turizm bazarında getmə turizminin üstünlük təşkil etməsinin səbəblərini əsaslandırmaq;
- turizm bazarında gəlmə turizmini məhdudlaşdırın maneələri araşdırmaq və s.

Turizm bazarının vəziyyətinin proqnozu bazarın perspektiv inkişafını qiymətləndirməyə imkan verir, turizm müəssisələrinin faaliyyətinin taktika və strategiyasının işlənilməsinin əsası sayılır. Proqnozun keyfiyyəti proqnozun nə qədər dərindən və kompleks apanılması, konyunkturu (vəziyyəti) formalasdırıam amillərin qiymətləndərilməsi və inkişafi ilə izah olunur. Turizm bazarının gələcəkdə vəziyyətinin mümkünluğunun elmi əsaslandırılmış təklifləri kimi vəziyyətin proqnozu xüsusiyyətlərinə aididir:

- ehtimal (mümkinlük) xarakteri (yani proqnozlaşdırma bazarda gələcək vəziyyətə xas olan qeyri-müayyənliyi tam aradan qaldırmaq iqtidarından deyil);
- alternativlik (bu və ya digər vəziyyət əməlagatırən amillərin üstünlüyündən asılı olaraq məmən inkişaf variantlarının hazırlanmasının zəruriliyi).

Turizm bazarının vəziyyətinin proqnozlaşdırılmasının əsas prinsiplərinə isə aşağıdakılar aididir:

- Sistemlilik, yəni vəziyyət əməlagatırən amillərin qarşılıqlı əlaqəsinin maksimal məmən qeydiyyatı;
- Optimallaşdırma - məntiq əsasında amillərin qarşılıqlı əlaqəsini təhlil etmək;
- Proqnozlaşdırma üçün seçim bazası, yəni bazarda ekstremal vəziyyəti səciyyələndirən məlumatların nəzərə alınması;
- Diskont etmək - köhnələrlə müqayisədə yeni informasiyanın üstünlüğünü müayyənlaşdırmaq (5).

Turizm bazarının konyunktur proqnozları qısa (1 ilədək), orta (1-5 il), uzunmüddətli (1-5 il) olur. Müəssisənin operativ tələbatı üçün işlədilən proqnozlar adətən qısamüddətlidir. Bəzi hallarda orta və uzunmüddətli proqnozların təkmilləşdirilməsinə zərurət yaranır. Bu, müəssisənin gələcək inkişafının strategiyasının formalasması ilə

bağlıdır. Belə vəziyyətdə alınan qiymət hər şeydən əvvəl orta xarakter daşıyır və bazar proseslarının ümumi meylini proqnozlaşdırır.

Turizm bazarının vəziyyətinin proqnozlaşdırılması üçün bir qayda, müxtəlif metodlardan istifadə olunur:

1. Ekstrapolyasiya (kənar qiymətləndirmə);
2. Ekspert qiymətləndirmə;
3. Riyazi modelləşdirmə;
4. Ssenari üsulu (5).

Ekstrapolyasiya üsulu. Bu üsul hadisə və prosesların nisbi təkrarlanması ehtimalına əsaslanır. Digər sözlə, ümumi səbəblər və şərait eyni və ya oxşar faaliyyət və nəticələrə səbəb olur. Bu üsul gələcək dövrə satışın hacmini planlaşdırmaq üçün tətbiq edilir. Əvvəlki dövrlərdəki satışın hacminə əsaslanaraq, turməhsulun müayyən qiyməti və istehlakının gəlir səviyyəsi nəzərə alınır. Bu üsulun üstünlüyü onun sadəliyindədir. Çatışmazlığı isə istifadə çərçivəsini daraldan məhdud gerçəkliyə səbəb olmalıdır. Bu üsulun tətbiqi o vaxt özünü doğrudə bilər ki, bazarın vəziyyətində kaskin dəyişikliyin yoxluğu təsdiqlənsin, bu isə bazarın ətalətlə inkişafında artıq ehtimal ediləndir.

Ekspert qiymətləndirmə üsulu. Kənar qiymətləndirmə üsulundan fərqli olaraq, bu metod əvvəlki dövrün tendensiyalarının, sadəcə, proqnozlaşdırılan dövrə köçürülməsi deyil, bu meyilləri dəqiq öyrənməyə, şəraitli müqayisə etməyə əsaslanır və müayyən dəyişikliklərə əvvəlki dövrə tədqiq olunan hadisələr proqnozlaşdırılan dövra aid edilir.

Riyazi modelləşdirmə üsulu. Bu üsulun əsasında əvvəlki bir neçə il üçün bazarın vəziyyəti haqqında məlumatların təhlili vasitəsilə ayrı-ayrı göstəricilər arasında funksional asılılığın müayyən edilməsi durur. Vəziyyətin proqnozlaşdırılması məqsədilə riyazi modeldən istifadə, bir qayda olaraq, əlavə ekspertiza aparılmasını rədd etmir: riyazi modeldə adətən bazar vəziyyətinə təsir edən bütün amillər nəzərə alınır.

Göstərilən metodlar əslində mahiyyətinə görə qarşılıqlı şəkildə təkmilləşir. Bazarın vəziyyətinin səməralı proqnozlaşdırılmasında onların hər birinin imkanından istifadə vacibdir.

Ssenari üsulu. Bazar və ya onun vəziyyətinin proqnozlaşdırılmasına yanaşma integrasiyasına ssenari (plan) metodunun işlənilməsi təmin edir. Ssenari – gələcəyin dinamik modelidir, burada hadisələrin mümkün inkişafı və onların realizasiya ehtimalı göstərilməklə təsvirlənir. Ssenarida diqqətə alınacaq əsas amillər və onların mümkün təsiri (məsələn, tələbə) göstərilir. Adətən müxtəlif ehtimallarda realizasiyası mümkün olan (məsələn, bazar vəziyyətinin inkişafına təsir göstərən demoqrafik, iqtisadi, siyasi və digər amillərin təsiri) bir neçə alternativ variant tərtiblənir. Daha çox bir variant – mümkün olan əsas seçilir və onun əsasında cari qərar qəbul edilir. Digər variantlar da əgər real vəziyyət daha çox onun məzmununa uyğun gəlməyə başlayırsa, istifadə olunur. Ssenari üsulu marketing nöqtəyi-nəzərindən mühüm üstünlük'lərə malikdir:

- o, istanilan bazar vəziyyətini xarakterizə edən qeyri-müayyənliyi

diqqəti artırır;

• onun reallaşdırılmasında bazar vəziyyətinin proqnozlaşdırılmasının müxtəlif metodlarının köməti ilə əldə olunmuş məlumatların integrasiyası imkanları təmin edilir;

• nəhayət, ondan istifadə marketing faaliyyətinə əlavə əməkli gətirir və turizm müəssisəsinin bazar vəziyyətində dəyişikliklərə operativ cavabvermə sisteminin işlənilməsi ilə nəticələrin.

Təəssüflə qeyd etməliyik ki, sonuncu üsuldan Azərbaycanın turizm bazarının öyrənilməsində hələ ki, istifadə olunmur. Respublikamızda turizm sektorunu inkişaf etdikcə bu sahədə marketing araşdırımlarının aparılmasına zərurət yaranır. Azərbaycan turizmi üçün marketing araşdırımları ona görə lazımdır ki, respublikamızda turizm bazarı formalasılır. Turizm bazarında tələb və taklifin təmini zəruri şartdır. Bu baxımdan marketing araşdırımları aşağıdakı məqsədlərlə aparılmalıdır:

- turizm imkanlarından (tabii, tarixi-mədəni, sosial-iqtisadi) xəbərdar olmaq;
- turizm imkanlarından istifadəni aydınlaşdırmaq;
- turizm xidmətlərinin səviyyəsindən razı qalmaq;
- tələb olunan turizm xidmətlərini aşkar etmək.

Azərbaycan turizm sektorunda marketing araşdırımları aparılmasına xarici şirkətlər daha çox maraqlı göstərir. Bu, tabii haldır, çünki turizm sektoruna sərməyə qoyanlar da əsasən xarici investorlardır. Onlar qoymaları sərməyənin gəlir gatırmasında çox maraqlıdır. Digər tərəfdən, marketing tədqiqatlarının aparılması çox maliyyə vəsaiti tələb edir. Bu baxımdan "Biznes Insight" şirkətinin respublikamızda turizm sahəsində faaliyyət göstərən turoperator və turagentliklər haqda respondentlərin əksəriyyəti (62,2%) xəbərsizdir (3).

Göstərilənlər təsdiqləyir ki, turizm şirkətlərinin əksəriyyəti respublikamızın turizm imkanlarının lazımı səviyyədə reklamında, qonaqpərvərliyin təşkilində turizm inkişaf etmiş xarici ölkələrdən hələ çox geri qalır.

Qeyd edək ki, məqalənin mövzusu "Turizmdə marketing tədqiqatlarının mahiyyəti və strategiyası" olduğundan əsasən nəzəri mahiyyət daşıyır. Lakin respublikamızın turizm sektorunda bu sahədə hələ çox işlərin görülməsinin zəruriliyini nəzərə alaraq, tərafımızdan konkret istiqamətdə turizm bazarının marketing təhlilini aparmağa çalışmışq. Bu məqsədlə müxtəlif yaş qrupundan olanlar arasında sorğu keçirilmişdir. Sorğu anketində respondentlərə "Azərbaycanda istirahətə üstünlük verdiyiniz rayonlar", "Azərbaycanda turizm xidmətdən razısanız?", "İstirahətə üstünlük verdiyiniz ölkələr" kimi suallarla müraciət olunmuş və cavablar təhlil edilmişdir. Sorğuda 302 respondent iştirak etmişdir. Sorğunun nəticələrinin təhlilindən aydın olmuşdur ki, "Azərbaycanda istirahətə üstünlük verdiyiniz rayonlar" səhərən respondentlərin 34,4%-i Qəbələni, 11,3%-i Qubanı, 7,95%-i Qusarı, 7,94%-i İsmayıllıni göstərmüşlər (şəkil 1). Sonrakı yerləri Zaqatala, Şəki, Qax, Şamaxı, Astara, Masallı, Lerik, Naxçıvan və digər rayonlar tutur. Birinci beşliyə aid rayonlarda 16-25 yaş qrupundan olanlar üstünlük təşkil edirlər.

Digər tərəfdən, inkişaf etmiş xarici ölkələrin turizm bazarı tam

formalaşmışdır. Lakin bu ölkələrdə faaliyyət göstərən turoperatorlar daim araşdırımlar apararaq, bazarı daha da genişləndirməyə çalışırlar. Həmin ölkələrə gələn turistlərin ildən-ilə artması bunu təsdiqləyir.


Ölkəyə gələn turistlərin coğrafiyasındaki dəyişikliklər də turoperatorların turizm sahəsində apardıqları marketing tədqiqatlarının nəticəsinin müsbət tərəfi kimi qiymətləndirilə bilər. Bu baxımdan Azərbaycanda faaliyyət göstərən turizm şirkətlərinin heç da hamisini işi qənaətbəxş sayılmamalıdır. Tasadüfü deyildir ki, "Biznes Insight" şirkətinin apardığı araşdırmanın nəticəsi da bunu sübut edir. "Azərbaycanda faaliyyət göstərən hansı turizm şirkətini tanırsınız?" səhərən respondentlər müxtəlif cavablar söylemişlər. Verilən cavablardan məlum olmuşdur ki, "İmprotex Travel" 6,4% respondent tərəfindən səyahətlərin təşkili, turizm və ekskursiya göndərişlərinin təşkili, turizm xidmətlərin göstərilməsi ilə məşğul olan vasitəçi təşkilat kimi tanınır. Bu sıralamada ikinci yeri 1,8%-la "Kaspian Travel Agentliyi", üçüncü yeri isə 1,7%-la "Paşa Travel" tutur. Verilən cavablar arasında 1,6%-la "Dərviş Travel" və "Xəzər Travel" isə dördüncü və beşinci yerlər bölüşür. "Vektor Travel", "İsr Travel", "Palma Travel", "Al Travel", "Turizm Travel", "Turan Travel", "Spektr Travel", "Delta Group", "HRG", "Freestyle Safari", "Smart Holiday", "Fortunal", "Baku Tur", "Greenwich" və digər şirkətlər isə çox məhdud respondent tərəfindən tanınmışdır. Araşdırma nəticəsində aydın olmuşdur ki, ümumiyyətlə, respublikamızda turizm sahəsində faaliyyət göstərən turoperator və turagentliklər haqda respondentlərin əksəriyyəti (62,2%) xəbərsizdir.

"Biznes Insight" in araşdırmasının məqsədi yerli turizm bazarı və eləcə də yerli turistlərin xarici ölkələrdəki turizm imkanlarından xəbərdarlıq və istifadə səviyyəsi haqda ətraflı məlumat əldə etməsidir. Araşdırma respublika ərazisində - Bakı, Sumqayıt və Gəncə şəhərlərindən həyata keçirilmişdir.

Nəticədə bir sıra maraqlı faktlar (respondentlərin istirahət üçün Quba-Xaçmaz turizm bölgəsinə daha çox üstünlük vermələri, turoperatorlar haqda məlumatlı olmaları, turizm ölkəsi kimi Türkiyəyə üstünlük vermələri və s.) aşkarlanmışdır. Lakin bu araşdırma respublikamızda turizm imkanları, servis xidmətindən razılıq, daha çox tələb olunan xidmət növləri, bütövlükdə isə turizmin inkişafı qarşısındakı problemlərin həlli üçün tam təsəvvür yaratır. Ona görə də turizmdə marketing araşdırımları aparılkən marketingin məqsəd və strategiyasının planlaşdırılması vacib şərt sayılır.

Tədqiqat aparılkən marketing strategiyasının firmanın imkanlarının təhlili, məqsədinin seçilməsi, planlarının işlənib hazırlanması və marketing tədbirlərinin həyata keçirilməsi, onların reallaşdırılmasına nəzarət prosesi olduğu nəzərə alınmalıdır. Turizm inkişaf etmiş xarici ölkələrdə marketing strategiyasının əvvəlcədən planlaşdırılması təcrübəsindən respublikamız müayyən dərəcədə yaranıla bilər.

Şəkil 1. Azərbaycanda istirahətə üstünlük verilən rayonlar, faizlə




Sorğuda "İstirahətə üstünlük verdiyiniz ölkələr" sualının cavablarında Türkiye Respublikası reytinginə görə birinci yerdədir (25,1%). Sonrakı yerləri İtalya, ABŞ, Fransa, İspaniya, BƏƏ və digər ölkələr tutur (Şəkil 2).



Şəkil 2. Azərbaycanda istirahətə üstünlük verilən ölkələr, faizlə.

Maraqlı faktlardan biri də "Azərbaycanda turizm xidmətindən



"razişinizmi?" sualına respondentların 76,4%-nın "xeyr" cavabı vermələridir (Şəkil 3).

Bunun səbəbləri, təbii ki, məlumdur. Qiymətlərin bahalığı, xidmətlərin müxtəlif çeşidi olmaması, servisin aşağı səviyyəsi və digər amillərdir.

Şəkil 3. Azərbaycanda turizm xidmətindən məmənunluq, faizlə.

Bələliklə, turizm bazarında tələb və təklifin təmin edilməsi marketing araşdırımları aparılmasına zərurət yaradır. Bu zərurətdən irəli gələrək "ela məhsul istehsal etmək lazımdır ki, onun satışı təmin olunsun" prinsipi gərək gözlənilsin. Belə olduğu halda müəssisə və ya şirkət bazarda özüne möhkəm yer tuta bilir və galiri da yüksək olur. İnkişaf etmiş ölkələrin turizm sektorunda turməhsulun istehsalında bu prinsip gözlənilir. Marketing araşdırımları turizm imkanlarından xəbərdar olmağa, onlardan istifadəni aydınlaşdırmağa, xidmətlərinin səviyyəsini aşkar etməyə yönəldilməlidir.

Azərbaycanın milli turizm bazarının vəziyyətinin təhlili nəticəsində aydın olmuşdur ki, respondentların Azərbaycanda istirahətə üstünlük verdiyi rayonlar sırasında birinci üçlükdə Qəbəla (11,3%), Quba (7,95%), Qusardır (7,94%); ölkələr arasında isə Türkiye Respublikası reytinginə görə birinci yerdədir (25,1%). Bazarın segmentləri üzrə birinci üçlüyə daxil rayonlarda istirahət edənlər arasında 16-25 yaş qrupundan olanlar üstünlük təşkil edirlər. Soruşulanların (76,4%) Azərbaycanda turizm xidmətindən razı qalmamasının səbəbləri isə qiymətlərin bahalığı, xidmətlərin müxtəlif çeşidi olmaması, servisin aşağı səviyyəsi və digər amillərdir.

Azərbaycanın gələn turizm bazarında dinamikliyi nəzərə alsaq (gələn turistlərin sayı 2005-ci ildə 1,2 mln., 2015-ci ildə 2,3 mln., 2017-ci ildə isə 2,5 mln. (1)), bu və ya digər çatışmazlığın tam aradan qaldırılmasına səy göstəriləcək.

Ədəbiyyat:

1. AR Mədəniyyət və Turizm Nazirliyinin rəsmi məlumatı. 2017 dekabr.
2. Axundov Ş.Y. Marketing. Bakı: 2003, 590 s.
3. Маркетинг. АР Мядяниййят вя Туризм Назирлий. Бцллетен №1. 2010, с.2-
4. Дж. Р.Уокер. Введение в гостеприимство. М.: ЮНИТИ, 2008, 711с.
5. Дурович А.П. Маркетинг в туризме. М.: ИНФРА-М, 2012, 316 с.

Резюме

В статье рассматриваются причины возникновения и необходимость маркетинговых исследований в туризме.

Ключевые слова: маркетинговые исследования, диверсификация, туристический рынок, концепция, конъюнктура, прогнозирование, систематизация, оптимизация, моделирование, оценка.

Summary

In the article, the reasons of creating and necessity of marketing research in the tourism are discussed.

Key words: marketing research, diversification, tourist market, concept, conjuncture, forecast, systematization, optimization, modeling, assessment.